

## NAXÇIVAN MR-NİN RAYONLARI ÜZRƏ EV SU QUŞLARININ HELMİNTLƏRLƏ YOLUXMA DİNAMİKASI

*M.İ.Seyidbəyli**Naxçıvan Dövlət Universiteti*

**Açar sözlər:** Naxçıvan MR-nin rayonları, Anser anser dom., Anas platherhinchos dom., helmint fauna

Qida məhsullarının, həmçinin də quş ətinin keyfiyyətinin artırılması məqsədilə xəstəliklərinin, onları törədən səbəblərin öyrənilməsi, helmintlərə qarşı profilaktik və mübarizə tədbirlərinin hazırlanması öz aktuallığını hələ də saxlamaqdadır. Bu istiqamətdə aparılan elmi-tədqiqat işlərində ilk növbədə qarşıda duran məqsəd tədqiqat aparılan ərazilərdə xəstəlik törədən qurdaların-helmintlərin növ tərkibinin müəyyən edilməsidir. Ev su quşlarında (*Anser anser dom.*, *Anas platherhinchos dom.*) müxtəlif xəstəliklər törətməklə onların ətinin keyfiyyətinə, yumurtalama qabiliyyətinə, məhsuldarlığına və s. xüsusiyyətlərinə mənfi təsir edən parazitlərin (helmintlər) faunası Azərbaycanın müxtəlif ərazilərində ayrı-ayrı dövrlərdə öyrənilmişdir [1...5]. Amma qeyd olunanlara baxmayaraq, Naxçıvan MR ərazisində ev su quşlarının helmint faunasının öyrənilməsinə dair bizim tədqiqatlara qədər faunistik işlər ümumiyyətlə aparılmamışdır. İlk növbədə Naxçıvan MR-də müxtəlif ekoloji-coğrafi ərazilərə rast gəlindiyini nəzərə alaraq, ayrı-ayrı rayonlarında (7 rayon) parazitoloji tədqiqatlar aparmaqla ev su quşlarının helmint faunasını müəyyən etmək və alınan məlumatların təhlilini

aparmaq qarşıya məqsəd kimi qoyulmuşdur. Həm də unutmaq lazımlı deyil ki, qarşıya qoyulan işlərin yerinə yetirilməsinin həm nəzəri, həm də praktik əhəmiyyəti böyükdür.

**MATERIAL VƏ METODİKA.** Elmi-tədqiqat işi 2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Sədərək rayonları ərazisində ev su quşları rəyişdirilən fərdi quşçuluq təsərrüfatlarından əldə olunan helmintoloji material əsasında yerinə yetirilmişdir. Yuxarıda adı qeyd olunan ərazilərdən müxtəlif yaş (1-2 illik) və cinsdən (erkək, dişi) olan ümumiyyətdə 359 ədəd ev su quşu (*Anas platyrhynchos dom.* – 175 ədəd və *Anser anser dom.* 184 ədəd) tam parazitoloji yarma üsulu ilə tədqiq olunmuşdur [6] (Cədvəl 1). Toplanan parazitlər 4%-li formal-aldehiddə (formalin) və ya 70%-li etil spirində fiksə olunmuş, sonra boyanmış (karmin), susuzlaşdırılırlaraq kanad balzamı vasitəsilə daimi preparatlar hazırlanmış, MBS-9 binokulyar və Promo Star (Zeiss) işıq mikroskopu vasitəsilə baxılaraq şəkilləri çəkilmiş (Canon D650) və K.M. Rijikovun (1967) təyinəcisinə əsasən növlər müəyyən edilmişdir [7].

Cədvəl 1

Naxçıvan MR-nin müxtəlif rayonlarından tədqiq edilmiş ev su quşlarının miqdarı

Tədqiq olunan ərazilər	Babək	Culfa	Şərur	Kəngərli	Şahbuz	Ordubad	Sədərək	Cəmi
Qaz (ədəd)	57	18	38	22	16	17	16	184
Ördək(ədəd)	53	18	33	19	17	19	16	175
CƏMI	110	36	71	41	33	36	32	359

### ALINMIŞ NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ

2014-2018-ci illərdə ilk dəfə olaraq tərəfimizdən Naxçıvan Muxtar Respublikasının bütün 7 rayonu üzrə kompleks helmintoloji tədqiqatlar aparılmışdır. Nəticədə quşlarda 14 növ helmint (3 növ lentşəkilli, 2 növ sorucu və 9 növ sap qurdalar) aşkar edilmişdir. Onlardan, 11 növ (3 növ sestod, 2 növ termatod və 6 növ nematod) ev qazlarında, 12 növü isə (3 növ sestod, 2 növ trematod və 7 növ nematod)

Bulqan, Didivar, Gülsənabad, Nəzərabad kəndlərinin fərdi quşçuluq təsərrüfatlarından tədqiq olunmuş 110 ədəd (57 ədəd qaz, 53 ədəd ördək) ev su quşunda ümumiyyətdə 12 növ (7 növ qazda, 9 növ ördəkdə, 4 növ hər ikisində) helmint qeyd edilmişdir. Onlardan 2 növü (*F. fasciolaris*, *D. lanceolata*) lentşəkilli qurdalar, 2 növü (*N. attenuatus*, *H. Conoideum*) soruculara, 8 növü (*A. Anseris*, *T. tenius*,

ev ördəklərində aşkarlanmışdır. Naxçıvan MR-i ərazisində ev su quşlarından toplanmış parazitoloji materialın təhlilini hər rayon üzrə ayrı-ayrılıqla veririk:

**1. Babək rayonu.** Güznüt, Çəşməbasar, Vayxır, Kültəpə, Əliabad, Qoşadızə, Payız, Cəhri, Buzqov, Xal-xal, Sirab, Şixmahmud, Yuxarı Uzunoba, Badaşqan, Tumbul, Zeynəddin, Qaraçuq,

*C. obsignata*, *G. dispar*, *T. Fissispina*, *H. gallinarum*, *P. crassum*, *T. contorta*) isə sap qurdalar aiddir. *D. lanceolata*, *H. Conoideum*, *T. contorta* ev qazlarında, *N. attenuatus*, *T. tenius*, *P. crassum*, *H. gallinarum*, *T. Fissispina* ev ördəklərində, *F. fasciolaris*, *A. anseris*, *G. Dispar*, *C. obsignata* növləri isə həm qazlarda, həm də ördəklərdə aşkar olunmuşdur. Ev su quşlarında Babək rayonu əra-

zisində aşkar olunan helmintlərin əksəriyyətini (12 növdən 8-i) nematodlar təşkil edir. Həmin qurdların *P. crassum*, *T. fissispina* – dan başqa digər 6 növü (*T. contorta*, *T. tenius*, *C. obsignata*, *G. dispar*, *H. gallinarum*, *A. anseris*) geohelmint, qalan 6 növü (*F. Fasciolaris*, *D. lanceolata*, *N. attenuatus*, *H. Conoideum*, *P. crassum*, *T. fissispina*) isə biohelmintdir. Ördəklərdə ev qazlarına nisbətən daha çox növ helmintlə yoluxma müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, ördəklər qazlardan fərqli olaraq suda istirahət etməklə bərabər həm quruda, həm də suda qidalanırlar. Parazitlərin əksəriyyətinin aralıq sahibləri suda yaşadıqları üçün məhz ev ördəklərinin biohelmintlərlə qazlara nisbətən daha çox yoluxması müşahidə olunur. Babək rayonu üzrə ümumi yoluxma-49,1%, qazlarda-49,1%, ördəklərdə isə- 49,0% olmuşdur.

Ev su quşlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. fasciolaris* (İ.İ.-1-4 ədəd, İ.E.-15,45%), *D. lanceolata* (İ.İ.-1-2 ədəd, İ.E.-4,55%), *N. attenuatus* (İ.İ.-3-4 ədəd, İ.E.-5,45%), *H. conoideum* (İ.İ.-2-3 ədəd, İ.E.-3,64%), *A. anseris* (İ.İ.-1-76 ədəd, İ.E.-30%), *T. tenius* (İ.İ.-3-45 ədəd, İ.E.-12,7%), *C. obsignata* (İ.İ.-3-10 ədəd, İ.E.-20,9%), *G. dispar* (İ.İ.-3-103 ədəd, İ.E.-38,2%), *T. fissispina* (İ.İ.-1-6 ədəd, İ.E.-8,2%), *H. gallinarum* (İ.İ.-12-221 ədəd, İ.E.-7,27%), *P. crassum* (İ.İ.-3-5 ədəd, İ.E.-4,55%), *T. contorta* (İ.İ.-6-11 ədəd, İ.E.-4,54%). Yuxarıda qeyd olunanlardan aydın olur ki, Babək rayonu ərazisində quşlarda rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 3 növ nematod-*G. dispar* (38,2%), *A. anseris* (30%), *C. obsignata* (20,9%) üstünlük təşkil edir. Əldə olunan materialın təhlili göstərir ki, invaziyanın intensivliyinə görə də ilk yerləri sap qurdalar tutur. Belə ki, quşların tam parazitoloji yarılması zamanı daha çox *H. gallinarum* (12-221 ədəd), *G. dispar* (3-103 ədəd), *A. anseris* (1-76 ədəd) nematodlarına təsadüf edilir. Beləliklə, həm intensivliyinə, həm də ekstensivliyinə görə Babək rayonunda hər iki quşda birlikdə *G. dispar* və *A. Anseris* nematodları ilə daha çox yoluxma olduğu müəyyənləşdirildi. Hər iki növ geohelmint olmaları ilə yanaşı, həm də ev su quşlarının spesifik parazitləri hesab olunur. Yoluxma intensivliyi və ekstensivliyi ən zəif olan növlər isə *D. lanceolata*, *N. attenuatus*, *H. conoideum*, *P. crassum* helmintləridir. Həmin parazitlərdən 1 növü sestod, 2 növü trematod, 1 növü isə nematoddur. Bütün qeyd olunan 4 növün hamısı biohelmintdir və parazitlərin inkişafı mütləq aralıq sahiblərinin iştirakı ilə gedir.

Naxçıvan MR-nin Babək rayonu ərazisində tədqiq olunmuş 57 ədəd ev qazında 7 növ (*F. fasciolaris*, *D. Lanceolata*, *H. conoideum*, *A. Anseris*, *C. obsignata*, *G. dispar*, *T. contorta*) helmint müəyyən olunmuşdur. Onlardan 2 növü sestod, 1 nö-

vü trematod, 4 növü isə nematoddur. Sorucu qurdlar və lentşəkilli qurdlar –bio, sap qurdaların hamısı isə geohelmintlərdir. Babək rayonu üzrə ev qazlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. Fasciolaris* (İ.İ.-2-4 ədəd, İ.E.-15,8%), *D. Lanceolata* (İ.İ.-1-2 ədəd, İ.E.-8,77%), *H. Conoideum* (İ.İ.-2-3 ədəd, İ.E.-7,02%), *A. anseris* (İ.İ.-2-76 ədəd, İ.E.-28,07%), *C. obsignata* (İ.İ.-4-6 ədəd, İ.E.-19,3%), *G. dispar* (İ.İ.-3-103 ədəd, İ.E.-42,1%), *T. contorta* (İ.İ.-6-11 ədəd, İ.E.-8,77%). Qeyd olunanlardan aydın olur ki, Babək rayonu ərazisində ev qazlarında rast gəlinən helmintlər arasında həm ekstensivliyinə, həm də intensivliyinə görə 2 növ nematod-*G. dispar* və *A. anseris* üstünlük təşkil edir. Bunu həmin parazitlərin inkişaf dövriyyəsinin sadə və sahibə qarşı spesifik xüsusiyyət daşımı ilə izah olunur. Babək rayonu ərazisindən tam parazitoloji yarma üsulu ilə tədqiq olunan 53 ədəd ev ördəyində 9 növ (*F. fasciolaris*, *N. attenuatus*, *A. Anseris*, *T. tenius*, *C. obsignata*, *G. dispar*, *T. fissispina*, *H. gallinarum*, *P. crassum*) qurd qeyd olunmuşdur. Onlardan 1 növü sestod, 1 növü trematod və 7 növü nematoddur. Sorucu qurdlar və lentşəkilli qurdlar və 2 növ nematod (*T. fissispina*, *P. crassum*) – bio, sap qurdaların digər 5 növü (*A. anseris*, *T. tenius*, *C. obsignata*, *G. dispar*, *H. gallinarum*) isə geohelmintlərdir. Babək rayonu üzrə ev ördəklərinin helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. fasciolaris* (İ.İ.-1-2 ədəd, İ.E.-15,09%), *N. attenuatus* (İ.İ.-3-4 ədəd, İ.E.-11,32%), *A. anseris* (İ.İ.-1-43 ədəd, İ.E.-32,08%), *T. tenius* (İ.İ.-3-45 ədəd, İ.E.-26,42%), *C. obsignata* (İ.İ.-3-10 ədəd, İ.E.-22,64%), *G. dispar* (İ.İ.-3-19 ədəd, İ.E.-33,96%), *T. fissispina* (İ.İ.-1-6 ədəd, İ.E.-16,98%), *H. gallinarum* (İ.İ.-12-221 ədəd, İ.E.-15,1%), *P. Crassum* (İ.İ.-3-5 ədəd, İ.E.-9,43%). Yuxarıda qeyd olunan məlumatlardan aydın olur ki, Babək rayonu ərazisində ev ördəklərində rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 3 növ nematod - *G. dispar* (33,96%), *A. anseris* (32,08%), *T. tenius* (26,42%) üstünlük təşkil edir. Ördəklərdə invaziyanın intensivliyinə görə də ön yerləri sap qurdalar tutur. Ev ördəklərinin tam parazitoloji yarılması zamanı daha çox *H. Gallinarum* (12-221 ədəd), *T. tenius* (3-45 ədəd), *A. anseris* (1-43 ədəd) nematodlarına təsadüf edilir. Babək rayonunda ev ördəklərində parazitlərlə yoluxmanın həm intensivliyi, həm də ekstensivliyinə görə *T. tenius* və *A. anseris* nematodları yüksək olduğu müəyyənləşdirildi. Hər iki növ geohelmintdir və ördəklərin spesifik parazitleridir.

**2. Şərur rayonu.** Düzəndə, Tumaslı, Yengicə, Daşarx kəndlərinin fərdi quşçuluq təsərrüfatlarından tədqiq olunmuş 71 ədəd (38 ədəd qaz, 33 ədəd ördək) ev su quşunda ümumilikdə 9 növ (6 növ qazda, 7 növ ördəkdə, 3 növ hər ikisində) helmint qeyd edil-

mişdir. Onlardan 2 növü (*F. Fasciolaris*, *T. setigera*) lentşəkilli qurdular, 1 növü (*N. attenuatus*) soruculara, 6 növü (*A. anseris*, *T. Tenius*, *G. dispar*, *T. fissispina*, *A. galli*, *P. crassum*) isə sap qurdular aididir. *F. fasciolaris*, *A. Galli* ev qazlarında, *N. attenuatus*, *T. fissispina*, *P. crassum* ev ördəklərində, *T. setigera*, *A. Anseris*, *T. tenius*, *G. dispar* növləri isə həm qazlarda, həm də ördəklərdə aşkar olunmuşdur. Ev su quşlarında Naxçıvan MR-nin Şərur rayonu ərazisində aşkar olunan helmintlərin əksəriyyətini (9 növdən 6-sı) nematodlar təşkil edir. Qeyd olunan ümumi parazitlərin 5 növünün (lentşəkilli qurdalar - *F. fasciolaris*, *T. setigera*, sorucu qurdalar-*N. attenuatus*, sap qurdalar-*T. fissispina*, *P. crassum*) inkişaf dövriyyəsi mürəkkəb-biohelmint, digər 4 növünün (sap qurdalar-*A. anseris*, *T. tenius*, *G. Dispar*, *A. galli*) isə sadədir, yəni geohelmintdirlər. Tədqiqat aparılan ərazidə ördəklərin helmint faunasında tikanbaşlılar-dan başqa digər sistematik qruplara daxil olan sestod (1 növ), trematod (1 növ) və nematodlara (5 növ) təsadüf edildiyi halda, qazlarda sestod (2 növ) və nematodlara (4 növ) rast gəlinir. Ördəklər helmintlərlə yoluxmanın həm növ tərkibinə, həm də parazitlərinin inkişaf dövriyyəsinin mürəkkəbliyinə görə qazlardan çoxdur. Bu ördəklərin bir sıra ekoloji xüsusiyyətləri, həmçinin də qidalanma biotopu ilə əlaqəlidir. Helmintlərin əksəriyyətinin aralıq sahibləri suda yaşıdları üçün məhz ev ördəklərinin biohelmintlərə qazlara nisbətən daha çox yoluxmasına səbəb olur. Şərur rayonu üzrə ümumi yoluxma - 54,93%, qazlarda - 47,37%, ördəklərdə - 63,63% olmuşdur. Tədqiqat aparılmış ərazidə ev su quşlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. Fasciolaris* (İ.I.-3-4 ədəd, İ.E.-8,45%), *T. setigera* (İ.I.-2-6 ədəd, İ.E.-15,49%), *N. attenuatus* (İ.I.-3-6 ədəd, İ.E.-5,63%), *A. anseris* (İ.I.-5-40 ədəd, İ.E.-39,44%), *T. tenius* (İ.I.-4-39 ədəd, İ.E.-26,76%), *G. dispar* (İ.I.-1-9 ədəd, İ.E.-35,21%), *T. Fissispina* (İ.I.-1-2 ədəd, İ.E.-8,45%), *A. galli* (İ.I.-5-16 ədəd, İ.E.-7,04%), *P. Crassum* (İ.I.-2-4 ədəd, İ.E.-4,23%). Qeyd olunanlardan aydın olur ki, Şərur rayonu ərazisində tədqiq olunmuş quşlarda rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 3 növ nematod-*A. anseris* (39,44%), *G. dispar* (35,21%), *T. tenius* (26,76%) üstünlük təşkil edir. Materialın təhlili göstərir ki, invaziyanın intensivliyinə görə də ilk yerləri sap qurdalar tutur. Belə ki, quşların tam parazitoloji yarılması zamanı daha çox yenə də *T. tenius* (4-39 ədəd) və *A. Anseris* (5-40 ədəd) nematodlarına təsadüf edilir. Beləliklə, həm intensivliyinə, həm də ekstensivliyinə görə Şərur rayonunda hər iki quşda birlikdə *T. Tenius* və *A. anseris* nematodları ilə daha çox yoluxma olduğu müəyyənəşdirildi. Hər iki növ geohelmint oılmaları ilə yanaşı, həm də ev su quşlarının sp-

sifik parazitləri hesab olunur. Yoluxma intensivliyi və ekstensivliyi ən zəif olan növlər isə *F. fasciolaris*, *N. attenuatus*, *T. fissispina*, *P. crassum* helmintləridir. Həmin parazitlərdən 1 növü sestod, 1 növü trematod, 2 növü isə nematoddur. Bütün qeyd olunan 4 növün hamısı biohelmintdir və parazitlərin inkişafı mütləq aralıq sahiblərinin iştirakı ilə gedir.

Naxçıvan MR-nin Şərur rayonu ərazisində tədqiq olunmuş 38 ədəd ev qazında 6 növ (*F. Fasciolaris*, *T. setigera*, *A. anseris*, *T. tenius*, *A. Galli*, *G. dispar*) helmint müəyyən olunmuşdur. Onlardan 2 növü sestod, 4 növü isə nematoddur. Sestodlar və ya lentşəkilli qurdalar – bio, sap qurdaların hamısı isə geohelmintlərdir. Şərur rayonu üzrə ev qazlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. Fasciolaris* (İ.I.-3-4 ədəd, İ.E.-15,79%), *T. Setigera* (İ.I.-2-3 ədəd, İ.E.-13,16%), *A. anseris* (İ.I.-8-40 ədəd, İ.E.-36,84%), *T. tenius* (İ.I.-9-39 ədəd, İ.E.-26,32%), *G. dispar* (İ.I.-6-9 ədəd, İ.E.-34,21%), *A. galli* (İ.I.-5-16 ədəd, İ.E.-13,16%). Qeyd olunanlardan aydın olur ki, Şərur rayonu ərazisində ev qazlarında rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 3 növ nematod - *A. Anseris* (36,84%), *G. dispar* (34,21%) və *T. tenius* (26,-32%) üstünlük təşkil edir. İntensivliyinə görə isə yalnız iki növ-*A. anseris* (8-40 ədəd) və *T. Tenius* (9-39 ədəd) digərlərindən çox rast gəlinmişlər. Beləliklə, Şərur rayonu ərazisində ev qazlarında həm intensivliyinə, həm də ekstensivliyinə görə *A. anseris* və *T. tenius* nematodları üstünlük təşkil edir. Bunu həmin parazitlərin inkişaf dövriyyəsinin sadə və sahibə qarşı spesifik xüsusiyyət daşıması ilə izah olunur.

Şərur rayonu ərazisindən tam parazitoloji yarma üsulu ilə tədqiq olunan 33 ədəd ev ördəyində 7 növ (*T. setigera*, *N. attenuatus*, *A. Anseris*, *T. tenius*, *G. dispar*, *T. fissispina*, *P. crassum*) qurd qeyd olunmuşdur. Onlardan 1 növü sestod, 1 növü trematod və 5 növü nematoddur. Tikanbaşlılar qeyd olunmamışdır. Sorucu və lentşəkilli qurdalar və 2 növ nematod (*T. Fissispina*, *P. crassum*)-bio, sap qurdaların digər 3 növü (*A. anseris*, *T. tenius*, *G. dispar*) isə geohelmintlərdir. Şərur rayonu üzrə ev ördəklərinin helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *T. setigera* (İ.I.-4-6 ədəd, İ.E.-18,18%), *N. attenuatus* (İ.I.-3-6 ədəd, İ.E.-12,12%), *A. anseris* (İ.I.-5-33 ədəd, İ.E.-42,42%), *T. Tenius* (İ.I.-4-36 ədəd, İ.E.-27,27%), *G. dispar* (İ.I.-1-5 ədəd, İ.E.-36,36%), *T. fissispina* (İ.I.-1-2 ədəd, İ.E.-18,18%), *P. crassum* (İ.I.-2-4 ədəd, İ.E.-9,09%). Üxarıda qeyd olunan məlumatlardan aydın olur ki, Şərur rayonu ərazisində ev ördəklərində rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 3 növ nematod-*A. anseris* (42,42%), *G. dispar* (36,36%), *T. tenius* (27,27%) üstünlük təşkil edir. Ördəklərdə invaziyanın intensivliyinə görə də ön yerləri sap

qurdalar tutur. Ev ördəklərinin tam parazitoloji yarılmazı zamanı daha çox *T. tenius* (4-36 ədəd), *A. anseris* (5-33 ədəd) nematodlarına təsadüf edilir. Şərur rayonunda ev ördəklərində parazitlərlə yoluxmanın həm intensivliyi, həm də ekstensivliyinə görə *T. tenius* və *A. anseris* nematodları yüksək olduğu müəyyənləşdirildi. Hər iki növ geohelmintdir və ördəklərin spesifik parazitləridir.

**3. Kəngərli rayonu.** Qıvrıq, Qarabağlar, Kərkə və b. kəndlərinin fərdi quşçuluq təsərrüfatlarından əldə olunaraq tam parazitoloji yarma üsulu ilə tədqiq olunmuş 41 ədəd (22 ədəd qaz, 19 ədəd ördək) ev su quşunda ümumilikdə 8 növ (5 növ qazda, 6 növ ördəkdə, 3 növ hər ikisində) helmint qeyd edilmişdir. Onlardan 2 növü (*F. Fasciolaris*, *D. lanceolata*) lentşəkilli qurdrlara, 1 növü (*H. conoideum*) soruculara, 5 növü (*A. anseris*, *T. tenius*, *G. dispar*, *H. gallinarum*, *T. Contorta*) isə sap qurdrlara aiddir. *F. fasciolaris*, *T. Contorta* ev qazlarında, *D. lanceolata*, *H. Conoideum*, *H. gallinarum* ev ördəklərində, *A. anseris*, *T. tenius*, *G. dispar* növləri isə həm qazlarda, həm də ördəklərdə qeyd edilmişdir. Ev su quşlarında Naxçıvan MR-nin Kəngərli rayonu ərazisində aşkar olunan helmintlərin əksəriyyətini (8 növdən 5-i) nematodlar təşkil edir. Qeyd olunan ümumi parazitlərin 3 növünün (lentşəkilli qurdlar-*F. Fasciolaris*, *D. lanceolata*, sorucu-*H. conoideum*) inkişaf dövriyyəsi mürəkkəb - biohelmint, digər 5 növünün (hamısı sap qurdlar-*A. anseris*, *T. tenius*, *G. dispar*, *H. gallinarum*, *T. Contorta*) isə sadədir, yəni geohelmintidlər. Tədqiqat aparılan Kəngərli rayonu ərazisində ev ördəklərinin helmint faunasında tikanbaşlılardan başqa digər sistematiq qruplara daxil olan sestod (1 növ), trematod (1 növ) və nematodlara (4 növ) təsadüf edildiyi halda, qazlarda yalnız sestod (1 növ) və nematodlara (4 növ) rast gəlinir. Ördəklər helmintlərlə yoluxmanın həm növ tərkibinə, həm də parazitlərinin inkişaf dövriyyəsinin mürəkkəbliyinə görə sayı qazlardan çoxdur. Bu ördəklərin bir sıra ekoloji xüsusiyyətləri, həmçinin də qidalanma biotopu ilə əlaqəlidir. Helmintlərin əksəriyyətinin aralıq sahibləri suda yaşıdlıqları üçün məhz ev ördəklərinin parazitlərlə, xüsusilə də biohelmintlərlə qazlara nisbətən daha çox yoluxmasına səbəb olur.

Kəngərli rayonu üzrə ümumi-48,78%, qazlar-45,45%, ördəklər-52,63%. Tədqiqat aparılmış ərazidə ev su quşlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. fasciolaris* (İ.İ.-2-3 ədəd, İ.E.-9,76%), *D. lanceolata* (İ.İ.-1-2 ədəd, İ.E.-4,88%), *H. Conoideum* (İ.İ.-2-4 ədəd, İ.E.-4,87%), *A. anseris* (İ.İ.-6-33 ədəd, İ.E.-43,9%), *T. tenius* (İ.İ.-6-31 ədəd, İ.E.-34,15%), *G. dispar* (İ.İ.-3-29 ədəd, İ.E.-46,34%), *H. gallinarum* (İ.İ.-26-39 ədəd, İ.E.-7,32%), *T. contorta* (İ.İ.-5-9 ədəd, İ.E.-4,88%). Qeyd olunanlardan aydın olur ki,

Kəngərli rayonu ərazisində tədqiq olunmuş ev su quşlarında rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 3 növ nematod-*G. dispar* (46,34%), *A. anseris* (43,9%), *T. tenius* (34,15%) üstünlük təşkil edir. Materialın təhlili göstərir ki, invaziyanın intensivliyinə görə də ilk yerləri sap qurdlar tutur. Belə ki, quşların tam parazitoloji yarılmazı zamanı daha çox yenə də *H. gallinarum* (26-39 ədəd), *A. anseris* (6-33 ədəd), *T. tenius* (6-31 ədəd) və *G. dispar* (3-29 ədəd) nematodlarına təsadüf edilir. Beləliklə, həm intensivliyinə, həm də ekstensivliyinə görə Kəngərli rayonunda hər iki quşda birlikdə *T. tenius*, *G. dispar* və *A. anseris* nematodları ilə daha çox yoluxma olduğu müəyyənləşdirildi. Hər iki növ geohelmint olmaları ilə yanaşı, həm də ev su quşlarının spesifik parazitləri hesab olunur. Yoluxma intensivliyi və ekstensivliyi ən zəif olan növlər isə *F. fasciolaris*, *D. lanceolata*, *H. conoideum* helmintləridir. Həmin parazitlərdən 2 növü sestod, 1 növü isə trematoddur. Bütün qeyd olunan 3 növün hamısı biohelmintdir və parazitlərin inkişafı mütləq aralıq sahiblərinin iştirakı ilə gedir. Adları qeyd olunan 3 növ parazitin tədqiqat aparılan Kəngərli rayonu ərazisində aralıq sahiblərinin də az olması yoluxmanın intensivliyi və ekstensivliyinin aşağı olmasının göstəricisidir.

Naxçıvan MR-nin Kəngərli rayonu ərazisində tədqiq olunmuş 22 ədəd ev qazında 5 növ (*F. fasciolaris*, *A. anseris*, *T. tenius*, *G. dispar*, *T. Contorta*) helmint müəyyən olunmuşdur. Onlardan 1 növü sestod, 4 növü isə nematoddur. Sestod və ya lentşəkilli qurd - bio, sap qurdların hamısı isə geohelmintlərdir. Kəngərli rayonu üzrə ev qazlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. fasciolaris* (İ.İ.-2-3 ədəd, İ.E.-18,18%), *A. anseris* (İ.İ.-6-33 ədəd, İ.E.-40,91%), *T. tenius* (İ.İ.-7-27 ədəd, İ.E.-31,82%), *G. dispar* (İ.İ.-6-29 ədəd, İ.E.-45,45%), *T. contorta* (İ.İ.-5-9 ədəd, İ.E.-9,1%). Qeyd olunanlardan aydın olur ki, Kəngərli rayonu ərazisində ev qazlarında rast gəlinən helmintlər arasında həm ekstensivliyinə, həm də intensivliyinə görə 3 növ nematod - *G. dispar*, *A. anseris* və *T. tenius* üstünlük təşkil edir.

Kəngərli rayonu ərazisindən tam parazitoloji yarma üsulu ilə tədqiq olunan 19 ədəd ev ördəyində 6 növ (*D. lanceolata*, *H. conoideum*, *A. anseris*, *T. tenius*, *G. dispar*, *H. gallinarum*) qurd qeyd olunmuşdur. Onlardan 1 növü sestod, 1 növü trematod və 4 növü isə nematoddur. Tikanbaşlılar qeyd olunmayışdır. Sorucu və lentşəkilli qurd - bio, sap qurdların isə hamısı geohelmintlərdir. Kəngərli rayonu üzrə ev ördəklərinin helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *D. lanceolata* (İ.İ.-1-2 ədəd, İ.E.-10,53%), *H. conoideum* (İ.İ.-2-4 ədəd, İ.E.-10,53%), *A. anseris* (İ.İ.-6-28 ədəd, İ.E.-47,37%), *T. tenius* (İ.İ.-6-31 ədəd, İ.E.-36,84%).

*G. dispar* (İ.İ.-3-9 ədəd, İ.E.-47,37%), *H. Gallinarum* (İ.İ.-26-39 ədəd, İ.E.-15,79%). Yuxarıda qeyd olunan məlumatlardan aydın olur ki, Kəngərli rayonu ərazisində ev ördəklərində rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 3 növ nematod - *A. anseris* (47,37%), *G. dispar* (47,37%), *T. tenius* (36,84%) üstünlük təşkil edir. Ördəklərdə invaziyanın intensivliyinə görə də ön yerləri sap qurdalar tutur. Ev ördəklərinin tam parazitoloji yarılması zamanı daha çox *T. tenius* (6-31 ədəd), *A. anseris* (6-28 ədəd) və *H. gallinarum* (26-39 ədəd) nematod sayına təsadüf edilir. Kəngərli rayonunda ev ördəklərində parazitlərlə yoluxmanın həm intensivliyi, həm də ekstensivliyinə görə *T. tenius* və *A. anseris* nematodları yüksək olduğu müəyyənləşdirildi. Hər iki növ geohelmintdir və ördəklərin spesifik parazitləridir.

**4. Ordubad rayonu.** Bist və digər kəndlərin fərdi quşçuluq təsərrüfatlarından tədqiq olunmuş 36 ədəd (17 ədəd qaz, 19 ədəd ördək) ev su quşunda ümumilikdə 6 növ (4 növ qazda, 4 növ ördəkdə, 2 növ hər ikisində) helmint qeyd edilmişdir. Onlardan 2 növü (*F. fasciolaris*, *T. Setigera*) lentşəkilli qurdalar, 1 növü (*H. Conoideum*) soruculara, 3 növü (*A. anseris*, *T. tenius*, *G. dispar*) isə sap qurdalar aiddir. *F. fasciolaris*, *A. anseris* ev qazlarında, *H. Conoideum*, *T. Setigera* ev ördəklərində, *G. dispar*, *T. tenius* növləri isə həm qazlarda, həm də ördəklərdə aşkar olunmuşdur. Ev su quşlarında Ordubad rayonu ərazisində aşkar olunan helmintlərin yarısını (6 növdən 3-ü) nematodlar təşkil edir. Aşkar olunan qurdaların trematod və sestodlar (*F. fasciolaris*, *T. setigera*, *H. conoideum*) biohelmint, digər 3 növ nematodun (*A. anseris*, *T. tenius*, *G. dispar*) hamısı isə geohelmintdir. Növ sayı baxımından həm qazlar, həm də ördəklər hər biri 4 növ helmintlə yoluxduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, ördəklər qazlardan fəqli olaraq suda istirahət etməklə bərabər həm quruda, həm də suda qidalanırlar. Biohelmintlərin eksəriyyətinin aralıq sahibləri suda yaşadıqları üçün məhz ev ördəklərinin biohelmintlərlə qazlara nisbətən daha çox yoluxması müşahidə olunur. Ordubad rayonu üzrə ümumi yoluxma – 47,22%, qazlarda – 52,94%, ördəklərdə isə – 42,10% olduğu müəyyənləşdirilmişdir. Tədqiqat aparılan rayon ərazisində ev su quşlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. fasciolaris* (İ.İ.-2-3 ədəd, İ.E.-5,56%), *T. setigera* (İ.İ.-4-7 ədəd, İ.E.-5,55%), *H. conoideum* (İ.İ.-2-4 ədəd, İ.E.-5,56%), *A. anseris* (İ.İ.-6-26 ədəd, İ.E.-13,89%), *T. tenius* (İ.İ.-6-25 ədəd, İ.E.-33,3%), *G. dispar* (İ.İ.-3-29 ədəd, İ.E.-30,56%). Yuxarıda qeyd olunanlardan aydın olur ki, Ordubad rayonu ərazisində quşlarda rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 3 növ nematod - *T. tenius* (33,3%), *G. dispar* (30,56%), *A. anseris* (13,89%)

üstünlük təşkil edir. Invaziyanın intensivliyinə görə də ilk yerləri sap qurdalar tutur. Belə ki, quşların tam parazitoloji yarılması zamanı daha çox *A. anseris* (6-26 ədəd), *T. tenius* (6-25 ədəd), *G. dispar* (3-29 ədəd) nematodlarına təsadüf edilir. Beləliklə, həm intensivliyinə, həm də ekstensivliyinə görə Ordubad rayonunda hər iki quşda birlikdə *G. dispar*, *A. anseris* və *T. tenius* nematodları ilə daha çox yoluxma olduğu müəyyənləşdirildi. Hər üç növ geohelmint olmaları ilə yanaşı, həm də ev su quşlarının spesifik parazitləri hesab olunur. Yoluxma intensivliyi və ekstensivliyi ən zəif olan növlər isə *F. fasciolaris*, *T. setigera* və *H. conoideum* helmintləridir. Həmin parazitlərdən 2 növü sestod, 1 növü trematoddur. Büttün qeyd olunan 3 növün hamısı biohelmintdir və parazitlərin inkişafı mütləq aralıq sahiblərinin iştirakı ilə gedir.

Naxçıvan MR-nin Ordubad rayonu ərazisində tədqiq olunmuş 17 ədəd ev qazında 4 növ (*F. fasciolaris*, *A. anseris*, *G. dispar*, *T. tenius*) helmint müəyyən olunmuşdur. Onlardan 1 növü sestod, 3 növü isə nematoddur. Sorucu qurdalar və tikanbaşlılara rast gəlinməmişdir. Lentşəkilli qurd –bio, sap qurdaların hamısı isə geohelmintlərdir. Ordubad rayonu üzrə ev qazlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *F. fasciolaris* (İ.İ.-2-3 ədəd, İ.E.-11,76%), *A. anseris* (İ.İ.-6-26 ədəd, İ.E.-29,41%), *G. dispar* (İ.İ.-24-29 ədəd, İ.E.-35,29%), *T. tenius* (İ.İ.-9-16 ədəd, İ.E.-35,3%). Qeyd olunanlardan aydın olur ki, Ordubad rayonu ərazisində ev qazlarında rast gəlinən helmintlər arasında həm ekstensivliyinə, həm də intensivliyinə görə 3 növ nematod - *G. dispar*, *T. tenius* və *A. anseris* üstünlük təşkil edir. Bunu həmin parazitlərin inkişaf dövriyyəsinin sadə və sahibə qarşı spesifik xüsusiyyət daşıması ilə izah olunur.

Ordubad rayonu ərazisindən tam parazitoloji yarma üsulu ilə tədqiq olunan 19 ədəd ev ördəyində 4 növ (*T. setigera*, *H. conoideum*, *T. Tenius*, *G. Dispar*) qurd qeyd olunmuşdur. Onlardan 1 növü sestod, 1 növü trematod və 2 növü isə nematoddur. Sorucu və lentşəkilli qurdalar – bio, sap qurdaların hamısı isə geohelmintlərdir. Ordubad rayonu üzrə ev ördəklərinin helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *T. setigera* (İ.İ.-4-7 ədəd, İ.E.-10,53%), *H. conoideum* (İ.İ.-2-4 ədəd, İ.E.-10,5%), *T. Tenius* (İ.İ.-6-25 ədəd, İ.E.-31,58%), *G. dispar* (İ.İ.-3-4 ədəd, İ.E.-26,32%).

Yuxarıda qeyd olunan məlumatlardan aydın olur ki, Ordubad rayonu ərazisində ev ördəklərində rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 2 növ nematod - *T. tenius* (31,58%) və *G. dispar* (26,32%) üstünlük təşkil edir. Ördəklərdə invaziyanın intensivliyinə görə də ön yerləri sap qurdalar tutur. Ev ördəklərinin tam parazitoloji yarılması zama-

ni daha çox *T. tenius* (6-25 ədəd) nematoduna təsadüf edilir. Ordubad rayonunda ev ördəklərində parazitlərlə yoluxmanın həm intensivliyi, həm də ekstensivliyinə görə *T. tenius* nematodu yüksək olduğu müəyyənləşdirildi. Bu növ geohelmintdir, ördəklərin spesifik paraziti olmaqla, quşlarda trixostongilidoz xəstəliyinin törədir.

**5. Culfa rayonu.** Kırna, Milax, Bənəniyar, Yayçı və s. kəndlərinin fərdi quşçuluq təsərrüfatlarından tədqiq olunmuş 36 ədəd (18 ədəd qaz, 18 ədəd ördək) ev su quşunda ümumilikdə 6 növ (3 növ qazda, 4 növ ördəkdə, 1 növ hər ikisində) helmint qeyd edilmişdir. Onlardan 1 növü (*T. setigera*) lentşəkilli qurdrlara, 1 növü (*N. attenuatus*) soruculara, 4 növü (*A. anseris*, *T. tenius*, *G. dispar*, *P. crassum*) isə sap qurdrlara aiddir. *N. attenuatus*, *G. dispar* ev qazlarında, *T. setigera*, *A. anseris*, *P. crassum* ev ördəklərində, *T. tenius* nematodu isə həm qazlarda, həm də ördəklərdə aşkar olunmuşdur. Ev su quşlarında Culfa rayonu ərazisində aşkar olunan helmintlərin əksəriyyətini (6 növdən 4-ii) nematodlar təşkil edir. Qeyd olunan helmintlərdən lentşəkilli, sorucu qurdlar və bir növ nematod (*P. crassum*) biohelmint, qalan digər 3 növ nematod (*T. tenius*, *G. dispar*, *A. anseris*) isə geohelmintdir. Ördəklərdə ev qazlarına nisbətən daha çox növ helmintlə yoluxma müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, ördəklər qazlardan sərqli olaraq suda istirahət etməklə bərabər həm qurudu, həm də suda qidalanırlar. Parazitlərin əksəriyyətinin aralıq sahibləri suda yaşadıqları üçün məhz ev ördəklərinin biohelmintlərlə qazlara nisbətən daha çox yoluxması müşahidə olunur. Culfa rayonu üzrə ümumi yoluxma – 47,22%, qazlarda – 44,44%, ördəklərdə isə – 50,00% olmuşdur. Ev su quşlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *T. setigera* (İ.I.-3-5 ədəd, İ.E.-5,56%), *N. attenuatus* (İ.I.-7-12 ədəd, İ.E.-5,55%), *A. anseris* (İ.I.-6-14 ədəd, İ.E.-13,89%), *T. tenius* (İ.I.-8-24 ədəd, İ.E.-27,78%), *G. dispar* (İ.I.-19-36 ədəd, İ.E.-16,67%), *P. crassum* (İ.I.-1-2 ədəd, İ.E.-5,54%).

Yuxarıda qeyd olunanlardan aydın olur ki, Culfa rayonu ərazisində quşlarda rast gəlinən helmintlər arasında ekstensivliyinə görə 1 növ nematod – *T. tenius* (27,78%) üstünlük təşkil edir. Əldə olunan materialın təhlili göstərir ki, invaziyanın intensivliyinə görə də ilk yerləri sap qurdalar tutur. Belə ki, quşların tam parazitoloji yarılması zamanı daha çox *G. dispar* (19-36 ədəd) və *T. Tenius* (8-24 ədəd) nematodlarına təsadüf edilir. Beləliklə, həm intensivliyinə, həm də ekstensivliyinə görə Culfa rayonunda hər iki quşda birlikdə *T. tenius* nematodu ilə daha çox yoluxma olduğu müəyyənləşdirildi. Bu növ geohelmint olmaqla yanaşı, həm də ev su quşlarının spesifik paraziti hesab olunur. Yoluxma intensivliyi və

ekstensivliyi ən zəif olan növlər isə *T. setigera*, *N. attenuatus* və *P. crassum* helmintləridir. Həmin parazitlərdən 1 növü sestod, 1 növü trematod, 1 növü isə nematoddur. Bütün qeyd olunan 3 növün hamısı biohelminmdir və parazitlərin inkişafı mütləq aralıq sahiblərinin iştirakı ilə gedir.

Naxçıvan MR-nin Culfa rayonu ərazisində tədqiq olunmuş 18 ədəd ev qazında 3 növ (*N. Attenuatus*, *T. tenius*, *G. dispar*) helmint müəyyən olunmuşdur. Onlardan 1 növü trematod, 2 növü isə nematoddur. Sorucu qurdalar və tikanbaşlılar qeyd edilməmişdir. Lentşəkilli qurd-bio, sap qurdalar isə geohelmintlərdir. Culfa rayonu üzrə ev qazlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *N. attenuatus* (İ.I.-7-12 ədəd, İ.E.-11,1%), *T. tenius* (İ.I.-8-24 ədəd, İ.E.-27,78%), *G. dispar* (İ.I.-19-36 ədəd, İ.E.-33,3%). Qeyd olunanlardan aydın olur ki, Culfa rayonu ərazisində ev qazlarında rast gəlinən helmintlər arasında həm ekstensivliyinə, həm də intensivliyinə görə 2 növ nematod – *G. dispar* və *T. tenius* üstünlük təşkil edir. Bunu həmin parazitlərin inkişaf dövriyyəsinin sadə və sahibə qarşı spesifik xüsusiyyət daşımaması ilə izah olunur.

Culfa rayonu ərazisindən tam parazitoloji yarma üsulu ilə tədqiq olunan 18 ədəd ev ördəyində 4 növ (*T. setigera*, *A. anseris*, *T. tenius*, *P. crassum*) qurd qeyd olunmuşdur. Onlardan 1 növü sestod, 3 növü nematoddur. Sorucu qurdalar və tikanbaşlılar qeyd olunmamışdır. Lentşəkilli qurd və 1 növ nematod (*P. crassum*) – bio, sap qurdaların digər 2 növü (*A. anseris*, *T. tenius*) isə geohelmintlərdir. Culfa rayonu üzrə ev ördəklərinin helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *T. setigera* (İ.I.-3-5 ədəd, İ.E.-11,11%), *A. anseris* (İ.I.-6-14 ədəd, İ.E.-27,78%), *T. tenius* (İ.I.-9-13 ədəd, İ.E.-27,8%), *P. crassum* (İ.I.-1-2 ədəd, İ.E.-11,1%). Yuxarıda qeyd olunan məlumatlardan aydın olur ki, Culfa rayonu ərazisində ev ördəklərində rast gəlinən helmintlər arasında ekstensivliyinə və intensivliyinə görə 2 növ nematod – *T. tenius* və *A. anseris* üstünlük təşkil edir. Hər iki növ geohelmintdir və ördəklərin spesifik parazitləridir.

**6. Şahbuz rayonu.** Biçənək kəndi və digər yaşayış məntəqələrinin fərdi quşçuluq təsərrüfatlarından tədqiq olunmuş 33 ədəd (16 ədəd qaz, 17 ədəd ördək) ev su quşunda ümumilikdə 4 növ (2 növ qazda, 2 növ ördəkdə, hər iki quş üçün eynilik təşkil edən növlər yoxdur) helmint qeyd edilmişdir. Onların hamısı sap qurdrlara (*T. tenius*, *G. dispar*, *T. fissispina*, *A. galli*) aiddir. Tədqiqat aparılan ərazidə su quşlarında lentşəkilli, sorucu və tikanbaşlı qurdrlara təsadüf edilməmişdir. *G. dispar*, *A. galli* ev qazlarında, *T. tenius*, *T. fissispina* isə ev ördəklərində aşkar olunmuşdur.

Ev su quşlarında Şahbuz rayonu ərazisində aşkar olunan helmintlərin hamısı nematoddurlar. Həmin qurdlardan *T. fissispina* - bio, qalan 3 növ isə geohelmintdir. Həm ördəklərdə, həm də ev qazlarında növ baxımından helmintlə yoluxması bərabər sayda (hərəsi 2 növ helmintlə yoluxmuşdur) müşahidə olunmuşdur. Ancaq onu da qeyd etmək lazımdır ki, ördəklərin helmint faunası ilə qazların faunası fərqlidir. Növlər bir-birini təkrar etmir. Tədqiqat aparılan ərazidə qaz və ördəklərin bir-birindən ayrı saxlanılması və qidalanma biotoplarının fərqli olması ilə bu halı izah etmək olar. Ev ördəklərinin yalnız bir növ biohelmintlə yoluxmasının həmin ərazilərdə helmintlərin aralıq sahiblərinin az müşahidə olunması ilə əlaqəlidir. Şahbuz rayonu üzrə ümumi yoluxma – 33,3%, qazlarda – 31,25%, ördəklərdə isə – 35,29% olmuşdur. Ev su quşlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *T. tenius* (İ.İ.-3-14 ədəd, İ.E.-15,15%), *G. dispar* (İ.İ.-19-26 ədəd, İ.E.-12,12%), *T. fissispina* (İ.İ.-4-5 ədəd, İ.E.-6,06%), *A. galli* (İ.İ.-2-4 ədəd, İ.E.-6,1%). Yuxarıda qeyd olunanlardan aydın olur ki, Şahbuz rayonu ərazisində quşlarda rast gəlinən helmintlər arasında həm ekstensivliyinə, həm də intensivliyinə görə 2 növ nematod - *G. dispar*, *T. tenius* üstünlük təşkil edir. Hər iki növ geohelmint olmaları ilə yanaşı, həm də ev su quşlarının spesifik parazitləri hesab olunur. Yoluxma intensivliyi və ekstensivliyi ən zəif olan növlər isə *T. fissispina* və *A. galli* helmintləridir. Həmin parazitlərin hər ikisi nematoddur.

Naxçıvan MR-nin Şahbuz rayonu ərazisində tədqiq olunmuş 16 ədəd ev qazında 2 növ (*G. dispar*, *A. galli*) helmint müəyyən olunmuşdur. Onların hər ikisi də nematoddur. Sorucu, lentşəkilli və tikanbaşlılar qeyd edilməmişdir. Hər iki növ geohelmintdir. Şahbuz rayonu üzrə ev qazlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *G. dispar* (İ.İ.-19-26 ədəd, İ.E.-25%), *A. galli* (İ.İ.-2-4 ədəd, İ.E.-12,5%). Şahbuz rayonu ərazisində ev qazlarında rast gəlinən helmintlər arasında həm ekstensivliyinə, həm də intensivliyinə görə *G. dispar* üstünlük təşkil edir.

Şahbuz rayonu ərazisindən tam parazitoloji yarma üsulu ilə tədqiq olunan 17 ədəd ev ördəyində 2 növ (*T. tenius*, *T. fissispina*) qurd qeyd olunmuşdur. Hər ikisi sap qurdlara aiddir. Sorucu, lentşəkilli və tikanbaşlılar qeyd edilməmişdir. *T. tenius* nematodu – geo, *T. fissispina* sap qurdudur isə biohelmintdir. Şahbuz rayonu üzrə ev ördəklərinin helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *T. tenius* (İ.İ.-3-14 ədəd, İ.E.-29,41%), *T. fissispina* (İ.İ.-4-5 ədəd, İ.E.-11,76%). Yuxarıda qeyd olunan məlumatlardan aydın olur ki, Şahbuz rayonu ərazisində ev ördəklərində rast gəlinən helmint-

lər arasında həm ekstensivliyinə, həm də intensivliyinə görə *T. tenius* üstünlük təşkil edir.

**7. Sədərək rayonu.** Sədərək rayonunun kəndlərinin fərdi quşçuluq təsərrüfatlarından tədqiq olunmuş 32 ədəd (16 ədəd qaz, 16 ədəd ördək) ev su quşunda ümumilikdə 3 növ (3 növ qazda, 2 növ ördəkdə, 2 növ hər ikisində) helmint qeyd edilmişdir. Növlərin hamısı (*A. anseris*, *T. tenius*, *G. dispar*) isə sap qurdlara aiddir. *A. anseris*, *T. tenius*, *G. dispar* ev qazlarında, *A. anseris*, *G. dispar* isə ev ördəklərində aşkar olunmuşdur. Ev su quşlarında Sədərək rayonu ərazisində aşkar olunan helmintlərin hamısı geohelmintdir. Naçivan MR-nin digər 6 rayonundan fərqli olaraq Sədərək ərazisində ev su quşlarının ən az helmintlərlə yoluxması ilə yanaşı, ev qazlarında ördəklərə nisbətən daha çox parazitlə yoluxma müşahidə edilmişdir. Bundan əlavə qeyd olunan 3 növ parazitdə 2-si (*A. anseris*, *G. dispar*) həm qaz, həm də ördəklərdə tapılmışdır. Bu hal həmin ərazilərdə ev su quşlarının bir yerdə saxlanılması ilə əlaqədar ola bilər. Sədərək rayonu üzrə ümumi – 28,12%, qazlar – 31,28%, ördəklər – 25,00%. Ev su quşlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *A. anseris* (İ.İ.-3-9 ədəd, İ.E.-15,63%), *T. tenius* (İ.İ.-1-9 ədəd, İ.E.-12,5%), *G. dispar* (İ.İ.-4-9 ədəd, İ.E.-12,5%). Yuxarıda qeyd olunanlardan aydın olur ki, Sədərək rayonu ərazisində quşlarda rast gəlinən helmintlər arasında ekstensivliyinə və intensivliyinə görə hər 3 növ nematod demək olar ki, eynilik təşkil edir. Hər üç növ geohelmint olmaları ilə yanaşı, həm də ev su quşlarının spesifik parazitləri hesab olunur.

Naxçıvan MR-nin Sədərək rayonu ərazisində tədqiq olunmuş 16 ədəd ev qazında 3 növ (*A. anseris*, *T. tenius*, *G. dispar*) helmint müəyyən olunmuşdur. Onların hər 3 növü nematoddur və geohelmintdir. Tədqiqat ərazisi üzrə ev qazlarının helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *A. anseris* (İ.İ.-4-9 ədəd, İ.E.-18,75%), *T. tenius* (İ.İ.-1-9 ədəd, İ.E.-25%), *G. dispar* (İ.İ.-6-9 ədəd, İ.E.-12,5%). Qeyd olunanlardan aydın olur ki, Sədərək rayonu ərazisində ev qazlarında rast gəlinən helmintlər arasında intensivliyinə görə hər üç növdə demək olar ki, eynilik olduğu halda, ekstensivliyinə görə ən yüksək yeri *T. tenius* (25%), ikinci yeri *A. anseris* (18,75%) və nəhayət sonuncu 3-cü yeri isə *G. dispar* (12,5%) nematodu tutur. Ümumiyyətlə, göstəricilərin bir-birinə bu qədər yaxın olmasına səbəb həmin parazitlərin inkişaf dövriyyəsinin sadə və sahibə qarşı spesifik xüsusiyyət daşılması ilə izah olunur.

Sədərək rayonu ərazisindən tam parazitoloji yarma üsulu ilə tədqiq olunan 16 ədəd ev ördəyində 2 növ (*A. anseris*, *G. dispar*) qurd qeyd olunmuşdur. Hər ikisi nematoddur və geohelmintlərdir. Sorucu,

ləntşəkilli və tikanbaşlılar tapılmamışdır. Sədərək rayonu üzrə ev ördəklərinin helmintlərlə yoluxma intensivliyi və ekstensivliyi aşağıdakı kimi olmuşdur: *A. anseris* (İ.I.-3-8 ədəd, İ.E.-12,5%), *G. dispar* (İ.I.-

4-7 ədəd, İ.E.-12,5%). Yuxarıda qeyd olunan məlumatlardan aydın olur ki, Sədərək rayonu ərazisində ev ördəklərində rast gəlinən helmintlərin həm intensivliyi, həm də ekstensivliyi eyni olmuşdur.

## **NƏTİCƏLƏR**

1. 2014-2018-ci illərdə ilk dəfə olaraq Naxçıvan MR-nin bütün rayonlarında kompleks helmintoloji tədqiqatlar aparılmış və Babək rayonunda -12, Şərurda - 9, Kəngərlidə - 8, Culfa- 6, Ordubadda - 6, Şahbuzda - 4, Sədərəkdə - 3 növ helmint qeyd edilmişdir.

2. Ev su quşlarının helmintlərlə yoluxma faizi Babək rayonunda - 49,1%, Şərurda - 54,93%, Kəngərlidə - 48,78%, Culfa- 47,22%, Ordubadda - 47,22%, Şahbuzda - 33,3%, Sədərəkdə - 28,12% olduğu müəyyənləşdirilmişdir.

3. Tədqiqat aparılan bütün rayonların ərazisində 3 növ helmint (*G. dispar*, *A. anseris*, *T. tenius*) yüksək intensivlik və ekstensivliklə rast gəlinmişdir.

4. Qaz və ördəklərdə Babək, Şərur, Kəngərli, Culfa, Ordubad rayonlarında həm sestodlara, həm trematodlara, həm də nematodlara, Şahbuz və Sədərək rayonlarında isə yalnız nematodlara təsadüf edilmişdir.

## **ƏDƏBİYYAT**

1. Джавадов М.К. К изучению паразитических червей домашних гусей Азербайджана // Труды Аз. НИВИ, Баку: 1935, сб. 2, с. 43...45.
2. Шахтахтинская З.М. Гельминты домашних и охотниче-промышленных водоплавающих птиц в Азербайджанской ССР // Работы по гельминтологии к 80- летию акад К.Н. Скрябина (ВИГИС), М: 1959, с. 197-202.
3. Ширинов Н.М. Гельмintoфауна и гельмитозы домашних водоплавающих птиц Азербайджанской ССР и испытание пиеразин-сульфата при гангутетеракидозе: Дис.... канд. вет. наук. Баку: 1961, 206 с.
4. Вайдова С.М. Гельминты птиц Азербайджана. Баку: Элм, 1978, 237с.
5. Rzayev F.H. Azərbaycanda ev su quşlarında patogen qurdlara qarşı yerli bitki mənşəli preparatların təsir mexanizminin öyrənilməsi: Biol. üzrə fəl. dok. ... disser. Bakı: 2011, 205 s.
6. Дубинина М.Н. Паразитологическое исследование птиц АНССР. Методы паразитологических исследований. Ленинград: Наука, 1971, 140 с.
7. Рыжиков К.М. Определитель гельминтов домашних водоплавающих птиц. Москва: Наука, 1967, 262 с.

### **Dynamics of the invasion with helminths of domestic waterfowl birds in the regions of Nakhchivan ar**

*M.I.Seyidbeyli  
Nakhchivan State University*

## **SUMMARY**

**Key words:** *regions of Nakhchivan AR, Anser anser dom., Anas platyrhynchos dom, helminth fauna*

For the first time, in 2014-2018, in all regions of the Nakhchivan AR, studies of domestic waterfowl were performed, in order to identify the dynamics of their infestation with helminths. It was noted that there are in Babak district - 12, in Sharur - 9, in Kangarli - 8, in Julfa - 6, in Ordubad - 6, in Shahbuz - 4, in Sadarak - 3 species of helminths. In each region, environmental issues such as extensiveness and intensity of invasion, dominant species, and etc. were considered separately for geese and ducks.

**Динамика зараженности гельминтами домашних  
водоплавающих птиц по районам в Нахчыванской ар**

**М.И.Сейдбейли**  
**Нахчыванский государственный университет**

**РЕЗЮМЕ**

**Ключевые слова:** районы Нахчыванской АР, *Anser anser dom.*, *Anas platyrhynchos dom.*, гельминтофауна

Впервые в 2014-2018 гг по всем районам Нахчыванской АР были проведены исследования домашних водоплавающих птиц с целью выявления динамики зараженности их гельминтами. Было отмечено в Бабекском районе – 12 видов, в Шарурском - 9, в Кенгерлинском – 8, в Джулфинском – 6, в Ордубадском – 6, в Шахбузском – 4, в Седerekском – 3 вида гельминтов. В каждом районе были рассмотрены в отдельности для гусей и для уток такие экологические вопросы как экстенсивность и интенсивность зараженности, доминантные виды и так далее.